

*Bu gün qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müxtəlif mülahizələr səsləndirilir. Dünya bazarında neftin qiymətinin kəskin ucuzaşması ilə bağlı maliyyə-bank sektorunda və əhali arasında narahatlığın artması heç kəsə sirr deyil. Amma ab-hava hökumətin daim nəzarətindədir. Belə ki, respublikamızda dünya iqtisadiyyatında gedən proseslər diqqətdə saxlanılır, vəziyyət ciddi şəkildə müşahidə edilir və qabaqlayıcı tədbirlər gerçəkləşdirilir. Prezident İlham Əliyev martın 10-da Milli Məclisdə Azərbaycan iqtisadiyyatının inkişafı barədə etraflı çıxışında da bu barədə məlumat verərək deyib: "İndi koronavirusla bağlı dünyada gedən ajiotaj ister-istəməz, bizə də təsir edir. Ancaq hesab edirəm ki, biz bütün səyləri ortaya qoyub bu vəziyyətdən də şərəfə çıxacağıq...".*

Burada onu da qeyd edək ki, hələ ilin evvəlində dünyada koronavirusun yayılmasının qlobal iqtisadiyyata, eləcə də neft bazarlarına mənfi təsirlərinin olacaqı proqnozlaşdırılıb. Ötən müddətə isə beynəlxalq aləmdə bir sıra iqtisadi geriləmələr qeydə alınıb. Lakin görülən tədbirlər nəticəsində ölkəmizin iqtisadiyyatında dayanıqlılıq 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən də möhkəmdir. Başqa sözlə, dünyada özünü göstərən mənfi iqtisadi meyillərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir. Dövlətimizin başçısının vurğuladığı kimi, ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik "yastığı" mövcuddur. Azərbaycanın müsbət beynəlxalq investisiya mövqeyi onun beynəlxalq kreditor rolunda çıxış etdiyini göstərir.

Bu, statistik göstəricilərdə də özünü qabarıq bürüzə verir. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsulu isə 6,7 faiz artıb, inflyasiya isə 2,8 faiz təşkil edib. Bundan başqa, cari ilin ötən iki ayında vergi daxiləmləri üzrə proqnoz 114,2 faiz, həmçinin qeyri-neft sektorunda 115,9 faiz icra olunub. Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxiləmləri ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb.

Ölkə iqtisadiyyatının maliyyə dayanıqlılığı da yüksək səviyyədədir. Strateji valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun 100 faizini ötürür, xarici dövlət borcunun həcmi altı dəfə üstələyir. Ehtiyatların həcmi üçillik mal və xidmətlərin fasılısız maliyyələşdirilməsi üçün yeterlidir. Yəni, strateji valyuta ehtiyatları dövriyyədə olan bütün manat kütłəsinin həcmindən 5 dəfə, nağd manat kütłəsinin həcmindən isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının tarazlığının təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının əsas şərtidir.

Hazırda iqtisadiyyat Nazirliyi tərəfindən iqtisadi

# Azərbaycan iqtisadiyyatının güclü maliyyə immuniteti mövcuddur




artım dinamikasının qorunması məqsədilə kiçik və orta sahibkarlığın stimullaşdırılması üçün təkliflər hazırlanıb hökumətə təqdim olunması nəzərdə tutulur. Eyni zamanda, valyuta bazarında tarazlığın və manatın sabitliyinin qorunması istiqamətində həmin nazirliyin müvafiq strukturları ilə Mərkəzi Bank birlikdə əvvəl tədbirlər həyata keçirir. Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, nağd pul sferasına nəzarət gücləndirilir, istehlak bazarında qiymətlərin əsəssiz qaldırılması və sünü şəkildə qıtlığın yaradılması cəhdlərinin qarşısı qətiyyətlə alınır. Eyni zamanda, haqsız rəqabətə qarşı mübarizə tədbirləri və vergi intizamı daha da gücləndirilir.

Yeri gəlmışkən, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar son günlər valyuta bazarında hiss olunan gərgin vəziyyət də diqqətdə saxlanılır. Ölkədə kifayət qədər nağd valyuta var və buna görə də bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilir.

Xatırladaq ki, hazırda koronavirus epidemiyası və OPEC+ səvdələşməsinin reallaşmaması ölkə iqtisadiyyatına müəyyən dərəcədə təsir edib. Məsələn, turizm, hava nəqliyyatı kimi

sahələri göstərmək olar. Lakin digər sahələrdə müəyyən yüksək artım müşahidə edilib. Həmçinin əhalinin pul gəlirlərinin nominal artım tempi 5,1 faizdən 8,9 faizə yüksəlib.

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi, şübhəsiz, Azərbaycanın da gəlirlərinin azalmasına gətirib çıxarıır. Cari il üçün təsdiq olunan dövlət bütçəsinə nəzər salsaq, gərəkik ki, bütçə gəlirlərinin əsas mənbəyi vergi daxiləmləri, Dövlət Neft Şirkətinin və neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişləridir. Dövlət Neft Şirkətinin gelirlərinin formallaşmasında böyük hissəni daxili bazarda yaranan gəlirlər təşkil edir. Buna görə də neftin qiymətinin aşağı düşməsi buna təsir etmir. Neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişlərinə gəlinə isə, əlbəttə ki, neftin qiyməti endiyinə görə, müvafiq olaraq onların vergi ödənişləri azala bilər. Lakin burada da vəziyyət kifayət qədər normaldır.

Cünki bu gəlirlərin azalması dövlət bütçəsində proqnozlaşdırılan gəlirlərin 1-1,3 faizi səviyyəsindədir.

Iqtisad elmləri doktoru, professor Fikrət Yusifov söhbət zamanı bildirdi ki, dünya bazarlarında neftin qiymətlərinin kəskin aşağı düşməsinin başlanğıçı Çindən yayılan koronavirusla qoyulub. Onun sözlərinə görə, virusun qısa zaman kəsiyində digər ölkələrə sıçramasından bir qədər sonra beynəlxalq maliyyə bazarlarında, bunun ardınca isə neft bazarında telatümlər yaşanmağa başlandı. Bir sözə, konkret müalicə peyvəndi hələlik tapılmayan və coğrafiyası sürətlə genişlənən

ayının 9-da neftin qiyməti bir barel üçün 31 dollara qədər ucuzlaşdı. Bu, cari ilin əvvəli ilə müqaişədə neft qiymətlərinin 60 faizdən çox azalması demək idi.

Yeri gəlmışkən, Əlcəzairin energetika naziri, OPEC Konfransının prezidenti Məhəmməd Arkab Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC-in və Rusiya başqa olmaqla "OPEC+" ölkələrinin neft istehsalının azaldılması, habelə mövcud ehtiyatların aşağı salınması ilə bağlı razılığa gələcəklərinə

ümidvar olduğunu bildirib.

M. Arkab "OPEC+" texniki komitəsinin mütəxəssislərini koronavirus səbəbi ilə neft bazarındaki mövcud vəziyyəti tehlil etməyə çağırıb. O, "OPEC+" ölkələri arasında neft bazarına müsbət siqnal göndərəcək diaЛОQUN davam etdirilməsinin vacibliyini vurğulayıb: "Bazar ertəsindən bəri OPEC üzvləri ilə neft bazarını sabitləşdirmək və tarazlığa nail olmaq üçün yollar axtarmaq üçün intensiv müzakirələr aparırıq".

Qeyd edək ki, martın 5-də OPEC Nazirlər Şurasının 178-ci iclasında kartel üzrə neft hasilatının sutkada 1 milyon barrel, "OPEC+" üzrə isə gündəlik 0,5 milyon barrel azaldılması qərarlaşdırılıb. Lakin "OPEC+" nazirlərinin martın 6-da keçirilən 8-ci görüşündə OPEC-in bu təklifi qəbul edilməyib. Bunun nəticəsində dünya birjalarında neftin qiymətindən ən 30 ilə ən kəskin ucuzaşma qeydə alınıb. Belə ki, neftin qiyməti gün ərzində 31 faiz ucuzaşmaqla 1991-ci ildəki Körfəz mühəribəsindən bəri ən aşağı səviyyəyə enib, "Brent" markalı xam neftin qiyməti 31,02 dollar/barrele düşüb. "OPEC+" üzrə mövcud razılışmanın müddəti isə martın 31-de başa çatacaq.

Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə "OPEC+" üzrə gündəlik neft hasilatının dəha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq bəyannaməsi"nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.

Vaqif BAYRAMOV,  
"Xalq qəzeti"